
Səhiyyə mütəxəssislərinin ilkin akkreditasiyası



SECHENOV UNIVERSITY
LIFE SCIENCES

AMSEEA

Azerbaijan Medical Simulation
Education Association



SIMULATION CENTER
SECHENOV UNIVERSITY
BAKU

OSKİ BƏLƏDÇİSİ

Təməl ürək-ağciyər reanimasiyası

İxtisas:
Müalicə işi

Mündəricat

Komissiya üzvü üçün məlumat

1. Peşə standartı (əmək funksiyaları)	4
2. Pasportun tərtibaçıları haqqında məlumat	4
3. Stansiyanın iş müddəti.....	4
4. Stansiyanın tapşırığı.....	4
5. Stansiyanın işinin təmin edilməsi üzrə məlumat.....	5
5.2. Akkreditə olunan şəxsin iş yeri.....	5
5.2.1. Mebel və digər avadanlığın siyahısı.....	5
5.2.2. Tibbi avadanlığın siyahısı	6
5.2.3. Sərfiyat materialları	6
6. İAK üzvlərinin, köməkçi heyətin hazırlıq mərhələsində (stansiyada işə başlamazdan əvvəl) fəaliyyəti	7
7. İAK üzvlərinin, köməkçi heyətin stansiyanın iş prosesində fəaliyyəti.....	7

Tələbələr üçün məlumat

8. Stansiyanın situasiya (ssenari) siyahısı	10
9. Akkreditə olunan şəxs üçün informasiya (brifinq)	10
10. Akkreditə olunan şəxs üçün istinad məlumatları.....	10
11. Bacarığın icra olunması alqoritmi.....	13
12. Stansiyanın normative-metodik təminatı.....	17
13. Akkreditə olunan şəxsin fəaliyyətinin qiymətləndirilməsi meyarları.....	17
14. Çek-List.....	18

Ümumi müddəalar. Mütəxəssislərin ilkin akkreditasiyasının ikinci mərhələsi və ilkin ixtisaslaşdırılmış qiymətləndirilməsi üçün obyektiv strukturlaşdırılmış klinik imtahan (OSKİ) stansiyalarının pasportları – stansiyanın təchizatı üzrə zəruri məlumatı, brifinqi (stansiyağa daxil olmamışdan əvvəl qısa tapşırıq), ssenariləri, qiymətləndirmə vərəqlərini (sonradan çek-list), məlumat mənbələrini, istinad məlumatlarını və s. özündə əks edən sənəddir, akkreditə olunan şəxsin konkret praktik vərdişə (bacarığa) yiyələnməsinin qiymətləndirilməsi üçün metodik və istinad materialı kimi nəzərdə tutulub və səhiyyə mütəxəssislərinin peşə fəaliyyətinə hazırlıq səviyyəsinin qiymətləndirilməsi üçün istifadə olunur.

Konkret ixtisas üzrə praktik vərdişlərin xüsusiyyətlərinin qiymətləndirilməsi konkret ssenarilərin seçilməsi vasitəsilə həyata keçirilə bilər. Bu qərarı ixtisas üzrə akkreditasiya alt-komissiyası (sonradan İAK) mütəxəssislərin akkreditasiyasının ikinci mərhələsinin keçirildiyi gün qəbul edir.

Praktik vərdişlərin qiymətləndirilməsi prosedurunun standartlaşdırılmasının təmin edilməsi məqsədilə tapşırığın şərtləri və çek-list hamı üçün vahiddir.

Akkreditə olunan şəxsə əvvəlcədən simulyasiya mərkəzinin ziyarət qaydalarını və akkreditasiya imtahanın keçirilməsi reqlamentini elan etmək məqsədəuyğundur

1. Peşə standartı (əmək funksiyaları)

1.1. Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 19 iyun 2017-ci il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmişdir)

1.2. Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları (Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmişdir)

2. Pasportun tərtibatçıları haqqında məlumat

Tərtibatçı-təşkilat:

2.1. İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı.

2.2. AMSEA - Azərbaycan tibbi simulyasiya tədrisi Assosiasiyası.

3. Stansiyanın iş müddəti

Bacarığın yerinə yetirilməsinin ümumi vaxtı – 10 dəqiqə.

Akkreditə olunan şəxs stansiyada keçirdiyi vaxt – 8,5 dəqiqədən az olmayaraq (praktik bacarıq vaxtından əvvəl yerinə yetirildikdə “Növbəti stansiyaya keçin” səs komandası verilənə qədər akkreditə olunan şəxs stansiyada qalır).

Cədvəl 1

Komandanı səsəndirmə müddəti	Səs komandası	Akkreditə olunan şəxsin fəaliyyəti	Vərdisin yerinə yetirilməsi müddəti
0'	Stansiyanın tapşırığı ilə tanış olun	Tapşırıqla (brifinqlə) tanışlıq	0,5'
0,5'	Stansiyaya daxil olun və loqininizi söyləyin	Stansiyada işə başlama	8,5'
8,0'	Sizin bir dəqiqəniz qalıb	Stansiyada işin davam etdirilməsi	
9,0'	Növbəti stansiyaya keçin	Stansiyanı tərk edir və fərdi marşruta əsasən növbəti stansiyaya keçir	1'

4. Stansiyanın tapşırığı

Akkreditə olunan şəxs tərəfindən yad cisimlə yuxarı tənəffüs yollarının keçiriciliyinin tam pozulması olan zərərçəkmişə, həyat əlamətləri olmayan zərərçəkmişə, həyat əlamətləri olan huşsuz zərərçəkmişə ilkin yardım göstərmək bacarıqlarının nümayişi.

5. Stansiyanın işinin təmin edilməsi üzrə məlumat

Stansiyanın işinin təşkili üçün aşağıdakılar nəzərdə tutulmalıdır

Cədvəl 2

Nö	Avadanlığın siyahısı	Miqdar
1	İş masası (iş səthi)	1 əd
2	Oturacaq	2 əd
3	Simulyasiya mərkəzinin lokal şəbəkəsinə giriş üçün kompüter ¹	1 əd
4	Akkreditə olunan şəxsin iş yerindən stansiyanın pasportunda nəzərdə tutulmuş giriş məlumatlarını vermək imkanı yaradan video və audio ² yazıların yayımlanması üçün qurğu	1 əd
5	Simulyatorun (trenajorun) üstündə akkreditə olunan şəxs tərəfindən həyata keçirilən hərəkətlərin nəticələrini qeyd edən kompüter	1 əd
6	Stansiyanın pasportunda nəzərdə tutulan təlimatı vermək üçün mikrofon	1 əd
7	Qulaqlıq	2 əd
8	Kağız formasında çek-listlər (texniki nasazlıqların yarandığı hallar üçün, adi rejimlə iş zamanı istifadə olunmur)	akkreditə olunan şəxslərin sayına görə
9	Diyircəkli qələm	2 əd

¹Perspektivdədir – Azərbaycan Səhiyyə Nazirliyinin səhiyyə mütəxəssislərinin avtomatlaşdırılmış akkreditasiya sisteminə daxil olmaq üçün internetə çıxışı olan kompüter.

²İAK sədri ilə razılaşdırılaraq, akkreditə olunan şəxsin işinin videoçəkilişini yayımlayan cihaz başqa yerdə yerləşdirilə bilər, İAK üzvlərinin videoçəkilişə yenidən baxa bilməsi üçün həmin qurğuya maneəsiz girişi olmalıdır.

5.2. Akkreditə olunan şəxsin iş yeri

Stansiya iş otağını imitasiya etməli, avadanlığa (təchizata) və sərfiyyat materiallarına malik olmalıdır (akkreditə olunan şəxslərin cəhdlərinin sayı nəzərə alınmaqla):

5.2.1. Mebel və digər avadanlığın siyahısı

Cədvəl 3

Nö	Mebel və digər avadanlığın siyahısı	Miqdar
1	Telefon aparatı (görünən yerdə, imitasiya)	1 əd
2	1m * 1m az olmayan ölçülərdə idman matı	4 əd

³Simulyator elektrik şəbəkəsinə birləşdirilibsə, onu birləşdirmək variantını elə düşünmək lazımdır ki, naqillər (o cümlədən kompüterlə birləşdirən naqıl) akkreditə olunan şəxsi əlavə təhlükəsizlik kimi çəşdirəsin və onun tərəfindən əlavə təhlükə kimi qəbul edilməsin.

5.2.2. Tibbi avadanlığın siyahısı

Cədvəl 4

№	Tibbi avadanlığın siyahısı	Miqdar
1.	Avtomatik xarici defibrilator (AXD) (maneken-trenajordan 1,5m məsafədə yerləşən təlim üçün və ya təlim bloku olan həqiqi defibrilator)	1 əd.

5.2.3. Sərfiyyat materialları

Cədvəl 5

№	Sərfiyyat materiallarının siyahısı	Miqdar (bir cəhd üçün)
1	Pulverizator da dəri antiseptiki	3 sprey-porsiya (10ml)
2	Antiseptikin qurudulması üçün salfetlər	1 rulon
3	Avtomatik xarici defibrillator üçün təlim elektrodları	1 Dəst (ehtiyac yarandıqca dəyişmək)

5.2.4. Stansiyanın simulyasiya avadanlığı və avadanlığın xüsusiyyətləri

Cədvəl 6

№	Simulyasiya avadanlığının xüsusiyyəti
1.	<p>Ürək-ağciyər reanimasiyasını tətbiq etmək üçün trenajor-maneken.</p> <p>Aşağıdakı göstəriciləri faizlə qeydiyyatını aparmaq (baş çətdədən sonra) imkanı olan.:</p> <p>1) kompressiyaların dərinliyi;</p> <p>2) kompressiya zamanı əllərin yerləşməsi;</p> <p>3) kompressiyalar arasında əllərin boşaldılması;</p> <p>4) kompressiyaların tezliyi;</p> <p>arzuolunandır:</p> <p>5) tənəffüs həcmi.</p> <p>Trenajor-manekenin gövdəsində geyim olmalıdır.</p>
2.	Sabit yan vəziyyətin verilməsini tətbiq etmək üçün böyük adam trenajor-manekeni və ya şərti zərərçəkmiş
3.	Yuxarı tənəffüs yollarından yad cisimin xaric edilməsi üsullarını tətbiq etmək üçün böyük adam trenajor-manekeni

6. İAK üzvlərinin, köməkçi heyətin hazırlıq mərhələsində (stansiyada iş başlamazdan əvvəl) fəaliyyəti

1. Simulyasiya mərkəzinin lokal şəbəkəsinə girişin yoxlanılması*
2. Akkreditə olunan şəxslərin sayına əsasən OSKİ stansiyasının tərtibatının və komplektləşdirilməsinin standart pasporta uyğunluğunun yoxlanılması.
3. Stansiyada zəruri sərfiyyat materiallarının mövcudluğunun yoxlanılması.
4. Stansiyanın girişinin qarşısında yazılı tapşırığın (brifinqin) mövcudluğunun yoxlanılması.
5. Simulyatorun iş hazırlığının yoxlanılması.
6. Şərti zərərçəkmiş stansiyada işlədiyi halda, onun təlimatlandırılması.
7. AXD-nin iş hazırlığının yoxlanılması.
8. Simulyatorun proqram idarəsi ilə lazımı ssenarinin quraşdırılması.
9. Videoyazıların videomüşahidə otağına yayımlanmasının hazırlığının yoxlanılması.
10. İAK-ın qərarına əsasən situasiyanın seçilməsi.
11. İAK üzvlərinin şəxsi məlumatlarının yoxlanılması
12. Stansiyanın normal işi üçün lazım olan digər tədbirlərin yerinə yetirilməsi.

*Perspektivdədir - Azərbaycan Səhiyyə Nazirliyinin tibb işçilərinin akkreditasiyasının avtomatlaşdırılmış sistemə daxil olmaq üçün loqin və parolun əldə edilməsi və sistemə giriş. Şəxsi məlumatların yoxlanılması.

7. İAK üzvlərinin, köməkçi heyətin stansiyanın iş prosesində fəaliyyəti

1. Stansiyanın tapşırığı ilə tanış olun” (zəruri hallarda) komandası ilə videokameranın işə düşməsi.
2. Akkreditə olunan şəxsin fəaliyyətinin audio-video yazısının keyfiyyətinə nəzarət (zəruri hallarda).
3. Ürək-ağciyər reanimasiyasının tətbiqi üçün trenajor-manekenin işə salınması və proqram təminatının idarə edilməsi.
4. Perspektivdədir* - Fərdi nömrənin Azərbaycanın Səhiyyə Nazirliyinin mütəxəssislərinin avtomatlaşdırılmış akkreditasiya sistemində çek-listə daxil edilməsi
5. Çek-list parametrlərinə əsaslanaraq akkreditə olunan şəxsin fəaliyyətinin ardıcılığının və düzgünlüyünün uyğun olub-olmamasının qeydə alınması.
6. Akkreditə olunan şəxslə pasiyentin adından minimal zəruri dialoqun aparılması və situasiyanın (ssenarinin) yerinə yetirilməsi üçün əlavə məlumatların təmin edilməsi cədvəl-7.
7. Qiymətləndirmə vərəqəsində ürək-ağciyər reanimasiyasının tətbiqi üçün trenajor-manekeninin göstərici nəticələrini qeyd etmək.
8. Qaydaya riayət etmək – özündən heç nə danışmamaq, hətta akkreditə olunan şəxsin fikri ilə razılaşmadığımızda belə danışığlara getməmək. Aydınlaşdırıcı suallar verməmək, tələblər irəli sürməmək.
9. Akkreditə olunan şəxsə “Növbəti stansiyaya keçin” komandası verildikdən sonra istifadə olunan simulyasiya avadanlığının və otağın ilkin vəziyyətə gətirilməsi.

İAK üzvünün və akkreditə olunan şəxsin dialoqu çərçivəsində giriş məlumatının nümunə mətnləri

Cədvəl 7

№	Akkreditə olunan şəxsin fəaliyyəti	Giriş mətni
<i>Situasiya (ssenari) № 1</i>		
1	Akkreditə olunan şəxs stansiyaya girdiyi zaman	«Yad cisimin xaric edilməsi üsulunu tətbiq etmək üçün maneken ... yerləşir» (OSKİ stansiyasında manekenin yerləşdiyi yeri işarə etmək)
2	Ətrafın qiymətləndirilməsi, təhlükəsizlik jestinin nümayişi zamanı	«Təhlükə yoxdur»
3	«Boğulursunuz?» sualı zamanı	«Zərərçəkən danışa bilmir»
4	Ovuc nahiyəsinin aşağı hissəsi ilə trenajor-manekeninin kürək sümükləri arasına 5 zərbə yetirdikdən sonra	«Manipulyasiya effektiv olmadı»
5	Trenajor-manekeninin qarnının yuxarı hissəsinə 5 təkan yetirdikdən sonra	«Yad cisim xaric edildi. Zərərçəkmiş döşəmədədir. Ona yardım göstərin.»
6	Huşun qiymətləndirilməsi cəhdi zamanı	«Reaksiya yoxdur»
7	Tənəffüsün qiymətləndirilməsi cəhdi zamanı	«Tənəffüs yoxdur»
8	Telefon vasitəsi ilə təcili tibbi yardıma (TTY) müraciət edən zaman	«Təcili yardım eşidir, nə baş verir?»
9	Akkreditə olunan şəxs təcili tibb yardım üçün düzgün və tam məlumat verdiyi halda: ünvan, bir zərərçəkmiş, orta yaşlı kişi, hüşu yoxdur, nəfəs almır, ürək-ağciyər reanimasiyasına başlamağa hazırım.	«Çağırış qəbul edildi!»
10	Məlumat natamam olduğu halda	Dəqiqləşdirmək üçün TTY dispetçeri adından sualların verilməsinə yol verilir: <ul style="list-style-type: none"> • ünvan • yaş • cinsi • zərərçəkmişin vəziyyəti • müdaxilənin həcmi
11	Dərhal AXD işlətməyə cəhd olunduğu zaman	«AXD hazırda sizin üçün əlçatmazdı»
12	Döş sümüyünə təkan yetirilməsinə başladıqdan 2 dəqiqə sonra	«AXD əlçatandır. AXD-dən istifadə edə bilərsiniz»
13	AXD-nin istifadəsindən 2 dəqiqə keçdikdən və döş sümüyünə təkrar təkan tsiklinə başladıqdan sonra.	«İxtiyari hərəkətlər üzə çıxır, dəri örtükləri çəhraylaşır. Sınaq sona çatmışdır. Stansiyanı tərk etmək üçün səs komandasını gözləyin.»

Nö	Akkreditə olunan şəxsin fəaliyyəti	Giriş mətni
Situasiya (ssenari) № 2		
1	Akkreditə olunan şəxs stansiyaya girdiyi zaman	«Zərərçəkmiş döşəmədədir.. (OSKİ stansiyasında manekenin yerləşdiyi yeri işarə etmək) Ona yardım göstərin.»
2	Ətrafin qiymətləndirilməsi, təhlükəsizlik jestinin nümayişi zamanı	«Təhlükə yoxdur»
3	Huşun qiymətləndirilməsi cəhdi zamanı	«Reaksiya yoxdur»
4	Tənəffüsün qiymətləndirilməsi cəhdi zamanı	«Tənəffüs yoxdur»
5	Telefon vasitəsi ilə təcili tibbi yardıma (TTY) müraciət edən zaman	«Təcili yardım eşidir, nə baş verib?»
6	Akkreditə olunan şəxs təcili tibb yardım üçün düzgün və tam məlumat verdiyi halda: ünvan, bir zərərçəkmiş, orta yaşlı kişi, hüşu yoxdur, nəfəs almır, ürək-ağciyər reanimasiyasına başlamağa hazırım	«Çağırış qəbul edildi!»
7	Məlumat natamam olduğu halda	Dəqiqləşdirmək üçün TTY dispetçeri adından sualların verilməsinə yol verilir: <ul style="list-style-type: none"> • ünvan • yaş • cinsi • zərərçəkmişin vəziyyəti • müdaxilənin həcmi
8	Dərhal AXD işlətməyə cəhd olunduğu zaman	«AXD hazırda sizin üçün əlçatmazdır»
9	Döş sümüyünə təkan yetirilməsinə başladıqdan 2 dəqiqə sonra	«AXD əlçatandır. AXD-dən istifadə edə bilərsiniz»
10	AXD-nin istifadəsindən 2 dəqiqə keçdikdən və döş sümüyünə təkrar təkan tsiklinə başladıqdan sonra	«İxtiyari hərəkətlər üzə çıxır, dəri örtükləri çəhrayılaşır, zərərçəkmişin vəziyyətini qiymətləndirin»
11	Huşun qiymətləndirilməsi cəhdi zamanı	«Reaksiya yoxdur»
12	Tənəffüsün qiymətləndirilməsi cəhdi zamanı	«Tənəffüs var»
12	Zərərçəkmişə sabit yan vəziyyət verildikdən sonra	«Sınaq sona çatmışdır, stansiyanı tərk etmək üçün səs komandasını gözləyin»

Vacibdir! Cədvəldə əks olunmamış sualları vermək qəti şəkildə tövsiyyə olunmur. Özündən heç nə danışmamaq, hətta akkreditə olunan şəxsin fikri ilə razılaşmadığımızda belə danışmaqlara getməmək. Aydınlaşdırıcı suallar verməmək, aşağıdakı tələblərdən heç birini irəli sürməmək: “Davam edin!”, “Ağciyərlərin auskultasiyasını həyata keçirin!” və s. “Sonra nə edəcəksiniz?”, “Nə qədər müddət?” və s. kimi suallar verməmək

8. Stansiyanın situasiya (ssenari) siyahısı

Cədvəl 8

№	Situasiya (ssenari)
1	Zərərçəkmişdə tənəffüsün və qan dövranının dayanması ilə davam edən, yuxarı tənəffüs yollarının yad cisimlə tam tıxanması (təchizatda avtomatik xarici defibrilator mövcuddur)
2	Zərərçəkmişdə huşun olmaması ilə müşahidə olunan tənəffüs və qan dövranının dayanması və onların reanimasiya tədbirlərindən sonra bərpa (təchizatda avtomatik xarici defibrilator mövcuddur)

Situasiyaların (ssenarilərin) seçimini və ardıcılığını səhiyyə mütəxəssislərinin ilkin ixtisaslaşdırılmış akkreditasiyanın ikinci mərhələsi keçirildiyi gün İAK müəyyən edir.

9. Akkreditə olunan şəxs üçün informasiya (brifinq)

Bir nəfərin halının pisləşdiyini gördünüz. Öz bacarıqlarınız daxilində ona kömək etməyiniz gərəkdir. Stansiyada avtomatik xarici defibrilator (AXD) mövcuddur, ancaq müvafiq səs komandasından sonra ondan istifadə də bilərsiniz. Stansiyaya daxil olduqdan dərhal sonra AXD sizin üçün əlçatmazdır.

10. Akkreditə olunan şəxs üçün istinad məlumatları

1. Böyüklərdə reanimasiya fəaliyyətinin icra edilməsi ardıcılığı aşağıdakı kimidir:
 - 1.1. Ətrafı qiymətləndirmək və ilkin yardımın göstərilməsi üçün təhlükəsizlik şəraitini təmin etmək;
 - 1.2. Zərərçəkmişin huşunun mövcudluğunu qiymətləndirmək;
 - 1.3. Zərərçəkmişin tənəffüs yollarının keçiriciliyini bərpa etmək və həyat əlamətlərini müəyyənləşdirmək;
 - 1.4. Ürək-ağciyər reanimasiyasını (ÜAR) icra etmək (döş sümüyünə təkanlar və süni tənəffüs vermək).
2. ÜAR icra edilən zaman zərərçəkmişin döş sümüyünə təkanlar verilərkən, 5 sm-dən aşağı və 6 sm-dən yuxarı (böyüklərdə) dərinlikdə təkanların verilməsi gərəklidir.
3. Təkanların tezliyi 1 dəqiqə ərzində 100-dən az 120-dən çox olmamalıdır.
4. Təməl ürək-ağciyər reanimasiyasını həyata keçirən zaman effektiv tənəffüs vermə meyarı – döş qəfəsinin gözlə görünəcək şəkildə qalxması.

5. Təkanların yerinə yetirilməsi zamanı akkreditə olunan şəxsin biləkləri kilid şəklində tutulmalıdır, təkanlar arası aşağıdakı əlin ovucunun aşağı hissəsi zərərçəkmişin döş qəfəsindən ayrılmalıdır, həmçinin qolları düz saxlamaq, dirsək oynaqlarını qatlamamaq lazımdır.

6. Təkan vermək üçün gövdənin çəkisindən istifadə etmək lazımdır. Dizlər çiyin enliliyində olmalıdır.

7. Artıq hərəkətlər etməmək (göz bəbəklərinin enini, tənəffüs yollarında yad cisimlərin mövcudluğunu müəyyənləşdirmək, ağıza güzgü yaxınlaşdırmaq və s.).

8. Nəbzın dəyərləndirilməsi tibb işçisi tərəfindən və tənəffüsün müəyyənləşdirilməsi ilə birgə qiymətləndirmə üsulu ilə aparılırsa səhv sayılır.

9. Döş qəfəsinin mərkəzi – təxmini oriyentirdir.

10. Süni tənəffüsü icra etmək üçün şəxsi xüsusi üz maskası və ya üz plyonkasından istifadə etmək məqsədəuyğundur. Xüsusi üz maskası olmadığı təqdirdə süni tənəffüsü icra etməməyə yol verilir. Qoruyucu vasitələr (xüsusi üz maskası) olmadan süni tənəffüsü həyata keçirmək akkreditə olunan şəxsin şəxsi iradəsi olduğu zaman yol veriləndir, ancaq qiymətləndirmə vərəqəsində əks olunan infeksiya yoluxma riskini nəzərə almaqla.

11. Tənəffüs yollarının keçiriciliyinin pozulması dərəcəsini müəyyənləşdirmək üçün zərərçəkmişdən boğulurmu soruşmaq gərəkdir. Yuxarı tənəffüs yollarının keçiriciliyinin tam pozulması zamanı zərərçəkən danışa bilmir, nəfəs ala bilmir, özünü boğazından tuta bilər, başını tərpedə bilər.

12. Yuxarı tənəffüs yollarının keçiriciliyini tam pozulması zamanı yad cisimin xaric olunması üzrə tədbirlər görmək lazımdır:

12.1. Zərərçəkmişin yanında və bir az arxasında dayanmaq;

12.2. Yad cisim yerdəyişdiyi təqdirdə zərərçəkmişin aşağı tənəffüs yollarına yox, ağız boşluğuna düşməsi üçün zərərçəkmişə bir əllə saxlayaraq, digər əl ilə zərərçəkmişə önə əymək;

12.3. Zərərçəkmişin kürək sümükləri arasına ovucun aşağı hissəsi ilə 5 zərbə endirmək;

12.4. Hər zərbədən sonra keçiriciliyin pozulmasının aradan qaldırılmasının mümkün olub-olmadığını yoxlamaq;

12.5. 5 zərbədən sonra yad cisim xaric olunmayıbsa:

- zərərçəkmişin arxasında dayanmaq və iki əllə qarnının yuxarı hissəsini əhatə etmək;

- bir əli yumruq şəklində sıxmaq və baş barmağı özünü zərər tutmaqla göbəkdən yuxarıda yerləşdirmək;

- yumruğu digər əllə əhatə etmək və zərərçəkmişə azca önə əyərək onun qarnına içəri və yuxarı doğru ani təkan vermək;

- ehtiyac yarandıqda təkanları 5 dəfəyə qədər təkrarlamaq.

13. Zərərçəkmişdə sərbəst tənəffüs bərpa olunduqda sabit yan vəziyyət vermək lazımdır. Bunun üçün aşağıdakı hərəkət ardıcılığını icra etmək lazımdır:

13.1. Zərərçəkmişin yaxın əlini bədənində 90 dərəcə bucaq altında yerləşdirmək;

13.2. Zərərçəkmişin uzaq əlini öz əlinizlə tutaraq ovucunun çöl tərəfini əks yanağa qoymaq.

13.3. Daha sonra zərərçəkmişin uzaq ayağını diz nahiyəsində qatlamaq, dabana dəstək olacaq şəkildə qoymaq, həmin ayağın diz nahiyəsindən tutaraq öz tərəfinə çevirmək.

13.4. Zərərçəkmişə yana çevirdikdən sonra tənəffüs yollarını açmaq üçün ehmalca başını arxaya çəkin və yuxarıda yerləşən ayağı qarına yaxın qaldırın. Sonra zərərçəkmişin burnu və ağızına tərəf əylənərək tənəffüs əlamətlərini yoxlamaq (qulaq asmaq, hiss etmək və 7 saniyədən az 10 saniyədən çox olmayaraq döş qəfəsinin hərəkətlərinə baxmaq).

14. Avtomatik xarici defibrilatordan istifadə etmək üçün aşağıdakı hərəkətləri icra etmək lazımdır:

14.1. Avtomatik xarici defibrilatoru işə salmaq (işə salma düyməsi və ya qapağın açılması ilə);

14.2. Elektrodları düzgün qoşmaq və trenajor/manekenin döş qəfəsinə düzgün yapışdırmaq (yapışdırmaq sxemi elektrodlarda əks olunub);

14.3. Defibrilatorun göstərişlərini icra etmək (defibrilator ürək ritmini analiz edən zaman zərərçəkmişə toxunmamaq, “Cərəyan” düyməsinə basmaq, döş sümüyünə təkənlər verməyə başlamaq);

14.4. Cərəyan verilən zaman zərərçəkmişə toxunmamaq.

11. Bacarığın icra olunması alqoritmi

Situasiya (ssenari) № 1

№	Akkreditə olunan şəxsin fəaliyyəti
1	Özü və zərərçəkmiş üçün təhlükənin olmadığına əmin olmaq və zərurət yarandıqda təhlükəsizliyi təmin etmək
<i>Yad cisimi xaric etmək</i>	
2	Zərərçəkmişdən “Boğulursunuz?” soruşmaq
3	Zərərçəkmişə önə əymək
4	Hər zərbədən sonra keçiriciliyin pozulmasını aradan qaldırmaq mümkün oldumu yoxlayaraq, zərərçəkmişin kürək sümükləri arasına ovucun aşağı hissəsi ilə 5 zərbə yetirmək
5	Hər zərbədən sonra keçiriciliyin pozulmasını aradan qaldırmaq mümkün olub-olmadığını yoxlamaq
<i>Həyat əlamətlərini müəyyənləşdirmək</i>	
6	Zərərçəkmişin çiyinlərindən tutaraq ehtiyatla silkələmək
7	Ona ucadan müraciət etmək “Sizə kömək lazımdır?”
8	Zərərçəkmişin döş qəfəsini paltardan azad etmək
9	Bir əlin ovucunu zərərçəkmişin alınına qoymaq
10	Zərərçəkmişin alt çənəsini digər əlin iki barmağı ilə qaldırmaq
11	Tənəffüs yollarını açaraq başını azca arxaya əymək
12	Zərərçəkmişin burun və ağız boşluğuna yanağı və qulağı yaxınlaşdırmaq
13	Gözlə zərərçəkmişin döş qəfəsinin qabarmasını müşahidə etmək
14	10 saniyə ərzində normal tənəffüsün olub-olmadığını qiymətləndirmək
15	Kömək çağırmaq və AXD-ni gətirməyi xahiş etmək
<i>Aşağıdakıları qeyd edərək təcili tibbi yardımı çağırmaq:</i>	
16	• hadisə yerinin ünvanı
17	• zərərçəkmiş şəxslərin sayı
18	• cinsi
19	• təxmini yaşı
20	• zərərçəkmişin vəziyyəti
21	• göstərilən köməyin həcmi
<i>Ürək-ağciyər reanimasiyasının keçirilməsinə başlamaq</i>	
22	Zərərçəkmişin yan tərəfindən onunla üz bəz dizi üstə durmaq
23	Bir əlin ovucunu zərərçəkmişin döş qəfəsinin mərkəzinə qoymaq
24	Hər iki əlin barmaqlarını bir-birinə keçirərək ikinci ovucu birinci ovucun üzərinə qoymaq

<i>Döş qəfəsi təkanları</i>	
25	Ardıcıl 30 təkan yerinə yetirmək
26	Əlləri döş sümüyünün səthinə perpendikulyar tutmaq
27	Dirşəkləri qatlamamaq
28	Üst əlin barmaqları alt əlin barmaqlarını yuxarı dartır
29	Təkanları ucadan saymaq
<i>Süni tənəffüs</i>	
30	Xüsusi üz maskasından və ya üz plyonkasından istifadə etmək
31	Bir əlin ovucunu zərərçəkmişin alınına qoymaq
32	Zərərçəkmişin alt çənəsini digər əlin iki barmağı ilə qaldırmaq
33	Tənəffüs yollarını açaraq zərərçəkmişin başını arxaya əymək və öz normal nəfəsini almaq
34	Alında yerləşən əlin iki barmağı ilə zərərçəkmişin burnunu tutmaq
35	Öz dodaqlarınız ilə zərərçəkmişin ağzını hermetik şəkildə tutmaq
36	Döş qəfəsinin gözlə görünən qabarmasına qədər tənəffüs yollarına nəfəs vermək
37	Tənəffüs yollarının keçiriliyini dəstəkləməyə davam edərək burunu buraxmaq, zərərçəkmişin ağzından öz dodaqlarını geri çəkmək və zərərçəkmişə passiv nəfəs verməni həyata keçirməyə imkan yaratmaq
38	Zərərçəkmişin tənəffüs yoluna nəfəs verməni təkrarlamaq
39	Növbəti təlimata qədər 2 dəqiqə ərzində ÜAR-a davam etmək
<i>AXD-nin istifadəsi</i>	
40	AXD-ni işə salmaq
41	Zərərçəkmişin döş qəfəsinə elektrodları düzgün yapışdırmaq (<i>simulyasiya</i>)
42	AXD ürək ritmini analiz edən zaman zərərçəkmişə toxunmamaq
43	AXD-nin (və ya İAK üzvünün) təlimatından sonra “Şok” düyməsinə basmaq (<i>defibrilyasiya olunan ritm aşkarlanarsa</i>)
44	“Şok” verilən anda zərərçəkmişə toxunmamaq (<i>defibrilyasiya olunan ritm aşkarlanarsa</i>)
45	AXD-nin (və ya İAK üzvünün) təlimatı üzrə döş qəfəsinə təkanlar verməyə başlamaq
46	Növbəti təlimata qədər 2 dəqiqə ərzində ÜAR-a davam etmək
<i>Təkanları yetirərkən aşağıdakı göstəriciləri təmin etmək:</i>	
47	Təkanların adekvat dərinliyi (<i>80% az olmayaraq</i>)
48	Təkanlar zamanı əllərin adekvat yerləşməsi (<i>80% az olmayaraq</i>)
49	Hər təkandan sonra döş qəfəsinin tam qayıtması (<i>80% az olmayaraq</i>)
50	Təkanların adekvat tezliyi (<i>80% az olmayaraq</i>)
51	Süni tənəffüsün adekvat həcmi (<i>80% az olmayaraq</i>)

Situasiya (ssenari) №2

№	Akkreditə olunan şəxsin fəaliyyəti
1	Özü və zərərçəkmiş üçün təhlükənin olmadığına əmin olmaq və zərurət yarandıqda təhlükəsizliyi təmin etmək
<i>Həyat əlamətlərini müəyyənləşdirmək</i>	
2	Zərərçəkmişin çiyinlərindən tutaraq ehtiyatla silkələmək
3	Ona ucadan müraciət etmək “Sizə kömək lazımdır?”
4	Zərərçəkmişin döş qəfəsini geyimdən azad etmək
5	Bir əlin ovucunu zərərçəkmişin alnına qoymaq
6	Zərərçəkmişin alt çənəsini digər əlin iki barmağı ilə qaldırmaq
7	Tənəffüs yollarını açaraq başını azca arxaya əymək
8	Yanağı və qulağı zərərçəkmişin ağız və burnuna yaxınlaşdırmaq
9	Gözlə zərərçəkmişin döş qəfəsinin qabarmasını müşahidə etmək
10	10 saniyə ərzində normal tənəffüsün olub-olmadığını qiymətləndirmək
11	Kömək çağırmaq və AXD-ni gətirməyi xahiş etmək
<i>Aşağıdakıları göstərməklə təcili tibbi yardım çağırmaq:</i>	
12	• hadisə yerinin ünvanını
13	• zərərçəkmiş şəxslərin sayı
14	• cinsi
15	• təxminən yaşı
16	• zərərçəkmişin vəziyyəti
17	• göstərilən yardımın həcmi
<i>Ürək-ağciyər reanimasiyasının keçirilməsinə başlamaq</i>	
18	Zərərçəkmişin yan tərəfindən onunla üzbəüz dizi üstə durmaq
19	Bir əlin ovucunu zərərçəkmişin döş qəfəsinin mərkəzinə qoymaq
20	Hər iki əlin barmaqlarını bir-birinə keçirərək ikinci ovucu birinci ovucun üzərinə qoymaq
<i>Döş qəfəsi təkənləri</i>	
21	Ardıcıl 30 təkən yerinə yetirmək
22	Əlləri döş sümüyünün səthinə perpendikulyar tutmaq
23	Dirsəkləri qatlamamaq
24	Üst əlin barmaqları alt əlin barmaqlarını yuxarı dartı
25	Təkənləri ucadan saymaq
<i>Süni tənəffüs</i>	
26	Xüsusi üz maskasından və ya üz plyonkasından istifadə etmək
27	Bir əlin ovucunu zərərçəkmişin alnına qoymaq
28	Zərərçəkmişin alt çənəsini digər əlin iki barmağı ilə qaldırmaq
29	Tənəffüs yollarını açaraq zərərçəkmişin başını arxaya əymək və öz normal nəfəsini almaq
30	Alında yerləşən əlin iki barmağı ilə zərərçəkmişin burnunu tutmaq
31	Öz dodaqlarınız ilə zərərçəkmişin ağızını hermetik şəkildə tutmaq

32	Döş qəfəsinin gözlə görünən qabarmasına qədər tənəffüs yollarına nəfəs vermək
33	Tənəffüs yollarının keçiriliciyini dəstəkləməyə davam edərək burunu buraxmaq, zərərçəkmişin ağzından öz dodaqlarını geri çəkmək və zərərçəkmişə passiv nəfəs verməni həyata keçirməyə imkan yaratmaq
34	Zərərçəkmişin tənəffüs yoluna nəfəs verməni təkrarlamaq
35	Növbəti təlimata qədər 2 dəqiqə ərzində ÜAR-a davam etmək
<i>AXD-nin istifadəsi</i>	
36	AXD-ni işə salmaq
37	Zərərçəkmişin döş qəfəsinə elektrodları düzgün yapışdırmaq (<i>simulyasiya</i>)
38	AXD ürək ritmini analiz edən zaman zərərçəkmişə toxunmamaq
39	AXD-nin (və ya İAK üzvünün) təlimatından sonra “Şok” düyməsinə basmaq (<i>defibrilyasiya olunan ritm aşkarlanarsa</i>)
40	“Şok” verilən anda zərərçəkmişə toxunmamaq (<i>defibrilyasiya olunan ritm aşkarlanarsa</i>)
41	AXD-nin (və ya İAK üzvünün) təlimatı üzrə döş qəfəsinə təkanlar verməyə başlamaq
42	Növbəti təlimata qədər 2 dəqiqə ərzində ÜAR-a davam etmək
<i>Təkanları yetirərkən aşağıdakı göstəriciləri təmin etmək:</i>	
43	Təkanların adekvat dərinliyi (<i>80% az olmayaraq</i>)
44	Təkanlar zamanı əllərin adekvat yerləşməsi (<i>80% az olmayaraq</i>)
45	Hər təkandan sonra döş qəfəsinin tam qayıtması (<i>80% az olmayaraq</i>)
46	Təkanların adekvat tezliyi (<i>80% az olmayaraq</i>)
47	Süni tənəffüsün adekvat həcmi (<i>80% az olmayaraq</i>)
<i>Sabit yan vəziyyət verməzdən əvvəl həyat əlamətlərini müəyyənləşdirmək</i>	
48	Zərərçəkmişin çiyinlərindən tutaraq ehtiyatla silkələmək
49	Ona ucadan müraciət etmək “Sizə kömək lazımdır?”
50	Bir əlin ovucunu zərərçəkmişin alınına qoymaq
51	Zərərçəkmişin alt çənəsini digər əlin iki barmağı ilə qaldırmaq
52	Tənəffüs yollarını açaraq başını azca arxaya əymək
53	Yanağı və qulağı zərərçəkmişin ağız və burnuna yaxınlaşdırmaq
54	Gözlə zərərçəkmişin döş qəfəsinin qabarmasını müşahidə etmək
55	10 saniyə ərzində normal tənəffüsün olub-olmadığını qiymətləndirmək
<i>Sabit yan vəziyyət vermək</i>	
56	Zərərçəkmişin yaxın əlini bədənində düz bucaq altında yerləşdirmək
57	Zərərçəkmişin uzaq əlini öz əlinizlə tutaraq ovucunun çöl tərəfini əks yanağa qoymaq
58	Zərərçəkmişin uzaq ayağını diz nahiyəsində qatlamaq, dabana dəstək olacaq şəkildə qoymaq
59	Qatlanmış ayağın diz nahiyəsindən tutaraq öz tərəfinə çevirmək
60	Yuxarıda yerləşən ayağı qarına yaxın qaldırmaq
61	Tənəffüs yollarını açmaq üçün ehmalca başını arxaya çəkmək
62	Zərərçəkmişdə tənəffüs əlamətlərini yoxlamaq

12. Stansiyanın normative-metodik təminatı

European Resuscitation Council Guidelines 2021: Basic Life Support

<https://www.cprguidelines.eu/assets/guidelines/European-Resuscitation-Council-Guidelines-2021-Ba>

13. Akkreditə olunan şəxsin fəaliyyətinin qiymətləndirilməsi meyarları

İmtahan edilən şəxsin icra etdiyi işin düzgünlüyünün və ardıcılığının qiymətləndirilməsi elektron çek-listdə aşağıdakı düymələrin aktivləşdirilməsi vasitəsilə həyata keçirilir:

“Bəli” – fəaliyyət icra edilib;

«Xeyr» – fəaliyyət icra edilməyib.

Hər bir pozisiya İAK üzvü tərəfindən elektron çek-listə daxil edilir.

*Akkreditə olunan şəxs tərəfindən yanlış və natamam fəaliyyət həyata keçirildikdə İAK üzvü tərəfindən nəticə səsəndirilməyəcək

14. Çek-List

Ssenari 1

№	Akkreditə olunan şəxsin fəaliyyəti	Qiymətləndirmə meyarları	
		<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
1	Özü və zərərçəkmiş üçün təhlükənin olmadığına əmin oldu və zəruri halda təhlükəsizliyi təmin etdi	<input type="checkbox"/>	<input type="checkbox"/>
<i>Yuxarı tənəffüs yollarında yad cisim olan zərərçəkmişə ilk yardıma başladı</i>			
2	Zərərçəkmişdən “Boğulursunuz?” soruşdu	<input type="checkbox"/>	<input type="checkbox"/>
3	Zərərçəkmişə önə əydi	<input type="checkbox"/>	<input type="checkbox"/>
4	Zərərçəkmişin kürək sümükləri arasına ovucunun aşağı hissəsi ilə 5 zərbə yetirdi	<input type="checkbox"/>	<input type="checkbox"/>
5	Hər zərbədən sonra yad cisimin xaric olub-olmamasını qiymətləndirirdi	<input type="checkbox"/>	<input type="checkbox"/>
6	Zərərçəkmişə arxadan əhatə edərək qarnının yuxarı hissəsinə ikinci əlin ovucu ilə sıxılmış yumruqla 5 təkan verdi.	<input type="checkbox"/>	<input type="checkbox"/>
7	Hər təkandan sonra yad cisimin xaric olub-olmamasını qiymətləndirirdi	<input type="checkbox"/>	<input type="checkbox"/>
<i>Həyat əlamətlərini müəyyənləşdirdi</i>			
8	Zərərçəkmişin çiyinlərindən tutaraq ehtiyatla silkələdi	<input type="checkbox"/>	<input type="checkbox"/>
9	Ona ucadan müraciət etdi “Sizə kömək lazımdır?”	<input type="checkbox"/>	<input type="checkbox"/>
10	Zərərçəkmişin döş qəfəsini geyimdən azad etdi	<input type="checkbox"/>	<input type="checkbox"/>
11	Bir əlin ovucunu zərərçəkmişin alınına qoydu, digər əlin iki barmağı ilə tənəffüs yollarını açaraq zərərçəkmişin alt çənəsini qaldırdı	<input type="checkbox"/>	<input type="checkbox"/>
12	Zərərçəkmişin burun və ağız boşluğuna yanağını və qulağını yaxınlaşdırdı	<input type="checkbox"/>	<input type="checkbox"/>
13	10 saniyə ərzində normal tənəffüsün olub-olmadığını qiymətləndirdi	<input type="checkbox"/>	<input type="checkbox"/>
14	Köməyə çağırırdı və AXD-ni gətirməyi xahiş etdi	<input type="checkbox"/>	<input type="checkbox"/>
<i>Alqoritmə uyğun olaraq təcili tibbi yardımını çağırırdı</i>			
15	• briqadanı çağırma faktı	<input type="checkbox"/>	<input type="checkbox"/>
16	• hadisə yerinin ünvanı	<input type="checkbox"/>	<input type="checkbox"/>
17	• zərərçəkmiş şəxslərin sayı	<input type="checkbox"/>	<input type="checkbox"/>
18	• cinsi	<input type="checkbox"/>	<input type="checkbox"/>
19	• təxmini yaşı	<input type="checkbox"/>	<input type="checkbox"/>
20	• zərərçəkmişin vəziyyəti	<input type="checkbox"/>	<input type="checkbox"/>
21	• göstərilən yardımın həcmi	<input type="checkbox"/>	<input type="checkbox"/>
<i>Döş qəfəsinə təkan verməyə hazırlaşdı</i>			
22	Zərərçəkmişin yan tərəfindən onunla üzbəüz dizi üstə durdu	<input type="checkbox"/>	<input type="checkbox"/>
23	Bir əlin ovucunun aşağı hissəsini zərərçəkmişin döş qəfəsinin mərkəzinə qoydu	<input type="checkbox"/>	<input type="checkbox"/>
24	Hər iki əlin barmaqlarını bir-birinə keçirərək ikinci ovucu birinci ovucun üzərinə qoydu	<input type="checkbox"/>	<input type="checkbox"/>
<i>Zərərçəkmişin döş sümüyünə təkanlar verdi</i>			
25	Ardıcıl 30 təkan həyata keçirdi	<input type="checkbox"/>	<input type="checkbox"/>
26	Qollarını döş sümüyü səthinə perpendikulyar tuturdu	<input type="checkbox"/>	<input type="checkbox"/>
27	Qollarını dirsək nahiyəsində qatlamırdı	<input type="checkbox"/>	<input type="checkbox"/>
28	Təkanları ucadan sayırdı	<input type="checkbox"/>	<input type="checkbox"/>

<i>Süni tənəffüs icra etdi</i>			
29	Şəxsi xüsusi üz maskasından və ya üz plynkasından istifadə edirdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
30	Bir əlin ovucunu zərərçəkmişin alınına qoydu	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
31	Digər əlin iki barmağı ilə zərərçəkmişin çənəsini qaldırdı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
32	Tənəffüs yollarını açaraq zərərçəkmişin başını arxaya əydi və öz normal nəfəsini aldı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
33	Alında yerləşən əlin iki barmağı ilə zərərçəkmişin burnunu tutmaq	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
34	Zərərçəkmişin tənəffüs yollarına nəfəs verdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
35	Tənəffüs yollarının keçiriliyini dəstəkləməyə davam edərək burunu buraxdı, zərərçəkmişin ağızından öz dodaqlarını geri çəkdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
36	Zərərçəkmişin tənəffüs yollarına nəfəs verməni təkrarladı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
37	Növbəti təlimata qədər 2 dəqiqə ərzində ÜAR keçirməyə davam etdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
<i>AXD-nin istifadəsi</i>			
38	AXD-ni işə saldı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
39	Elektrodları zərərçəkmişin döş qəfəsinə düzgün yapışdırdı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
40	AXD ürək ritmini analiz edən zaman zərərçəkmişə toxunmadı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
41	AXD-nin (və ya İAK üzvünün) təlimatlarına riayət etdi: <ul style="list-style-type: none"> • “Şok” düyməsinə basdı. Şok verilən zaman zərərçəkmişə toxunmadı. Döş qəfəsi təkanlarına başladı Və ya <ul style="list-style-type: none"> • Döş qəfəsi təkanlarına başladı 	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
42	Növbəti təlimata qədər 2 dəqiqə ərzində ÜAR keçirməyə davam etdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
<i>Trenajor göstəriciləri</i>			
43	Təkanların adekvat dərinliyi (80% az olmayaraq)	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
44	Təkanlar zamanı əllərin adekvat yerləşməsi (80% az olmayaraq)	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
45	Hər təkandan sonra döş qəfəsinin tam qayıtması (80% az olmayaraq)	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
46	Təkanların adekvat tezliyi (80% az olmayaraq)	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
47	Süni tənəffüsün adekvat həcmi (80% az olmayaraq)	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
<i>Reqlamentlə nəzərdə tutulmayan və təhlükəli hərəkətlər</i>			
48	Döş qəfəsi təkanları olunmadı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
49	Tənəffüsün qiymətləndirilməsi aparılmadan yuxu arteriyasında nəbz qiyətləndirilməsi aparıldı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
50	Mil və/və ya digər periferik arteriyalarda nəbz qiyətləndirilməsi aparıldı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
51	Nevroloji statusun qiymətləndirilməsi aparıldı (göz bəbəklərinin işığı reaksiyasının yoxlanılması)	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
52	Reqlamentlə nəzərdə tutulmayan ləvazimatların (güzgülərin və s.) axtarışı aparıldı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
53	Anamnezin toplanması, tibbi sənədlərin axtarışı aparıldı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
54	Təkanların yetirilməsi üçün səhv yer seçilmişdir	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
55	Qarına təkanların yetirilməsi üçün səhv yer seçilmişdir	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
56	Alqoritmin ardıcılığını pozdu	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr

İAK üzvünün SAA

İmza

Bazaya yerləşdirilməsi üçün qeyd (SAA)

Çek-List

Ssenari 2

№	Akkreditə olunan şəxsin fəaliyyəti	Qiymətləndirmə meyarları	
		<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
1	Özü və zərərçəkmiş üçün təhlükənin olmadığına əmin oldu və zəruri halda təhlükəsizliyi təmin etdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
<i>Həyat əlamətlərini müəyyənləşdirdi</i>			
2	Zərərçəkmişin çiyinlərindən tutaraq ehtiyatla silkələdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
3	Ona ucadan müraciət etdi “Sizə kömək lazımdır?”	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
4	Zərərçəkmişin döş qəfəsini geyimdən azad etdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
5	Bir əlin ovucunu zərərçəkmişin alınına qoydu, digər əlin iki barmağı ilə tənəffüs yollarını açaraq zərərçəkmişin alt çənəsini qaldırdı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
6	Zərərçəkmişin burun və ağız boşluğuna yanağını və qulağını yaxınlaşdırdı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
7	10 saniyə ərzində normal tənəffüsün olub-olmadığını qiymətləndirdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
8	Köməyə çağırırdı və AXD-ni gətirməyi xahiş etdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
<i>Alqoritmə uyğun olaraq təcili tibbi yardımını çağırırdı</i>			
9	• briqadanı çağırma faktı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
10	• hadisə yerinin ünvanı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
11	• zərərçəkmiş şəxslərin sayı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
12	• cinsi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
13	• təxmini yaşı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
14	• zərərçəkmişin vəziyyəti	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
15	• göstərilən yardımın həcmi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
<i>Döş qəfəsinə təkən yetirməyə hazırlaşdı</i>			
16	Zərərçəkmişin yan tərəfindən onunla üzbəüz dizi üstə durdu	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
17	Bir əlin ovucunun aşağı hissəsini zərərçəkmişin döş qəfəsinin mərkəzinə qoydu	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
18	Hər iki əlin barmaqlarını bir-birinə keçirərək ikinci ovucu birinci ovucun üzərinə qoydu	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
<i>Zərərçəkmişin döş sümüyünə təkənlər yetirdi</i>			
19	Ardıcıl 30 təkən həyata keçirdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
20	Qollarını döş sümüyü səthinə perpendikulyar tuturdu	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
21	Qollarını dirsək nahiyəsində qatlamırdı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
22	Təkənləri ucadan sayırdı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
<i>Süni tənəffüs</i>			
23	Şəxsi xüsusi üz maskasından və ya üz plyonkasından istifadə edirdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
24	Bir əlin ovucunu zərərçəkmişin alınına qoydu	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
25	Digər əlin iki barmağı ilə zərərçəkmişin çənəsini qaldırdı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
26	Tənəffüs yollarını açaraq zərərçəkmişin başını arxaya əydi və öz normal nəfəsini aldı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
27	Alında yerləşən əlin iki barmağı ilə zərərçəkmişin burnunu tutmaq	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
28	Zərərçəkmişin tənəffüs yollarına nəfəs verdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
29	Tənəffüs yollarının keçiriliyini dəstəkləməyə davam edərək burunu buraxdı, zərərçəkmişin ağızından öz dodaqlarını geri çəkdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
30	Zərərçəkmişin tənəffüs yollarına nəfəs verməni təkrarladı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
31	Növbəti təlimata qədər 2 dəqiqə ərzində ÜAR keçirməyə davam etdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr

<i>AXD-nin istifadəsi</i>			
32	AXD-ni işə saldı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
33	Elektrodları zərərçəkmişin döş qəfəsinə düzgün yapışdırdı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
34	AXD ürək ritmini analiz edən zaman zərərçəkmişə toxunmadı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
35	AXD-nin (və ya İAK üzvünün) təlimatlarına riayət etdi: <ul style="list-style-type: none"> • “Şok” düyməsinə basdı. Şok verilən zaman zərərçəkmişə toxunmadı. Döş qəfəsi təkanlarına başladı Və ya <ul style="list-style-type: none"> • Döş qəfəsi təkanlarına başladı 	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
36	Növbəti təlimata qədər 2 dəqiqə ərzində ÜAR keçirməyə davam etdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
<i>Trenejor gösrəriciləri</i>			
37	Təkanların adekvat dərinliyi (80% az olmayaraq)	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
38	Təkanlar zamanı əllərin adekvat yerləşməsi (80% az olmayaraq)	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
39	Hər təkandan sonra döş qəfəsinin tam qayıtması (80% az olmayaraq)	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
40	Təkanların adekvat tezliyi (80% az olmayaraq)	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
41	Süni tənəffüsün adekvat həcmi (80% az olmayaraq)	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
<i>Sabit yan vəziyyətin verilməsi</i>			
42	Zərərçəkmişin çiyinlərindən tutaraq ehtiyatla silkələdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
43	Ona ucadan müraciət etdi “Sizə kömək lazımdır?”	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
44	Bir əlin ovucunu zərərçəkmişin alına qoydu	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
45	Zərərçəkmişin alt çənəsini digər əlin iki barmağı ilə qaldırdı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
46	Tənəffüs yollarını açaraq başını azca arxaya əydi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
47	Yanağı və qulağı zərərçəkmişin ağız və burnuna yaxınlaşdırdı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
48	10 saniyə ərzində normal tənəffüsün olub-olmadığını qiymətləndirdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
49	Zərərçəkmişin yaxın əlini bədəninə düz bucaq altında yerləşdirdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
50	Zərərçəkmişin uzaq əlini öz əli ilə tutaraq, ovucunun çöl tərəfini əks yanağa qoydu	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
51	Zərərçəkmişin uzaq ayağını diz nahiyəsində qatlamaq, dabana dəstək olacaq şəkildə qoymaq	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
52	Qatlanmış ayağın diz nahiyəsindən tutaraq öz tərəfinə çevirdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
53	Yuxarıda yerləşən ayağı qarna yaxın qaldırdı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
54	Tənəffüs yollarını açmaq üçün ehmalca başını arxaya çəkdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
55	Zərərçəkmişdə tənəffüs əlamətlərini yoxladı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
<i>Reqlamentlə nəzərdə tutulmayan və təhlükəli hərəkətlər</i>			
56	Döş qəfəsi təkanları olunmadı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
57	Tənəffüsün qiymətləndirilməsi aparılmadan yuxu arteriyasında nəbz qiyətləndirilməsi aparıldı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
58	Mil və/və ya digər periferik arteriyalarda nəbz qiyətləndirilməsi aparıldı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
59	Nevroloji statusun qiymətləndirilməsi aparıldı (göz bəbəklərinin işığı reaksiyasının yoxlanılması)	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
60	Reqlamentlə nəzərdə tutulmayan ləvazimatların (güzgülərin və s.) axtarışı aparıldı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
61	Anamnezin toplanması, tibbi sənədlərin axtarışı aparıldı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
62	Zərərçəkmiş “özündə” çevirdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
63	Sabit yan vəziyyətin verilməsi ardıcılığını pozdu	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
64	Alqoritmin ardıcılığını pozdu	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr

İAK üzvünün SAA

İmza

Bazaya yerləşdirilməsi üçün qeyd (SAA)

Süni ventilyasiyasız təməl ürək-ağciyər reanimasiyasının təmin edilməsi

Çek-List

Ssenari 1

№	Akkreditə olunan şəxsin fəaliyyəti	Qiymətləndirmə meyarları	
		<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
1	Özü və zərərçəkmiş üçün təhlükənin olmadığına əmin oldu və zəruri halda təhlükəsizliyi təmin etdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
<i>Yuxarı tənəffüs yollarında yad cisim olan zərərçəkmişə ilk yardıma başladı</i>			
2	Zərərçəkmişdən “Boğulursunuz?” soruşdu	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
3	Zərərçəkmişə önə əydi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
4	Zərərçəkmişin kürək sümükləri arasına ovucunun aşağı hissəsi ilə 5 zərbə yetirdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
5	Hər zərbədən sonra yad cisimin xaric olub-olmamasını qiymətləndirirdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
6	Zərərçəkmişə arxadan əhatə edərək qarnının yuxarı hissəsinə ikinci əlin ovucu ilə sıxılmış yumruqla 5 təkan verdi.	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
7	Hər təkandan sonra yad cisimin xaric olub-olmamasını qiymətləndirirdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
<i>Həyat əlamətlərini müəyyənləşdirdi</i>			
8	Zərərçəkmişin çiyinlərindən tutaraq ehtiyatla silkələdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
9	Ona ucadan müraciət etdi “Sizə kömək lazımdır?”	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
10	Zərərçəkmişin döş qəfəsini geyimdən azad etdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
11	Bir əlin ovucunu zərərçəkmişin alınına qoydu, digər əlin iki barmağı ilə tənəffüs yollarını açaraq zərərçəkmişin alt çənəsini qaldırdı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
12	Zərərçəkmişin burun və ağız boşluğuna yanağını və qulağını yaxınlaşdırdı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
13	10 saniyə ərzində normal tənəffüsün olub-olmadığını qiymətləndirdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
14	Köməyə çağırıldı və AXD-ni gətirməyi xahiş etdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
<i>Alqoritmə uyğun olaraq təcili tibbi yardımı çağırdı</i>			
15	• briqadanı çağırma faktı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
16	• hadisə yerinin ünvanı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
17	• zərərçəkmiş şəxslərin sayı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
18	• cinsi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
19	• təxmini yaşı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
20	• zərərçəkmişin vəziyyəti	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
21	• göstərilən yardımın həcmi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
<i>Döş qəfəsinə təkan verməyə hazırlaşdı</i>			
22	Zərərçəkmişin yan tərəfindən onunla üzbəüz dizi üstə durdu	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
23	Bir əlin ovucunun aşağı hissəsini zərərçəkmişin döş qəfəsinin mərkəzinə qoydu	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
24	Hər iki əlin barmaqlarını bir-birinə keçirərək ikinci ovucu birinci ovucun üzərinə qoydu	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr

<i>Zərərçəkmişin döş sümüyünə təkanlar verdi</i>			
25	Ardıcıl 30 təkan həyata keçirdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
26	Qollarını döş sümüyü səthinə perpendikulyar tuturdu	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
27	Qollarını dirsək nahiyəsində qatlamırdı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
28	Təkanları ucadan sayırdı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
29	Növbəti təlimata qədər 2 dəqiqə ərzində ÜAR keçirməyə davam etdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
<i>AXD-nin istifadəsi</i>			
30	AXD-ni işə saldı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
31	Elektrodları zərərçəkmişin döş qəfəsinə düzgün yapışdırdı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
32	AXD ürək ritmini analiz edən zaman zərərçəkmişə toxunmadı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
33	AXD-nin (və ya İAK üzvünün) təlimatlarına riayət etdi: <ul style="list-style-type: none"> • “Şok” düyməsinə basdı. Şok verilən zaman zərərçəkmişə toxunmadı. Döş qəfəsi təkanlarına başladı və ya <ul style="list-style-type: none"> • Döş qəfəsi təkanlarına başladı 	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
34	Növbəti təlimata qədər 2 dəqiqə ərzində ÜAR keçirməyə davam etdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
<i>Trenajor gösrəriciləri</i>			
35	Təkanların adekvat dərinliyi (80% az olmayaraq)	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
36	Təkanlar zamanı əllərin adekvat yerləşməsi (80% az olmayaraq)	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
37	Hər təkandan sonra döş qəfəsinin tam qayıtması (80% az olmayaraq)	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
38	Təkanların adekvat tezliyi (80% az olmayaraq)	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
<i>Reqlamentlə nəzərdə tutulmayan və təhlükəli hərəkətlər</i>			
39	Döş qəfəsi təkanları olunmadı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
40	Tənəffüsün qiymətləndirilməsi aparılmadan yuxu arteriyasında nəbz qiyətləndirilməsi aparıldı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
41	Mil və/və ya digər periferik arteriyalarda nəbz qiyətləndirilməsi aparıldı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
42	Nevroloji statusun qiymətləndirilməsi aparıldı (göz bəbəklərinin işığı reaksiyasının yoxlanılması)	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
43	Reqlamentlə nəzərdə tutulmayan ləvazimatların (güzgülərin və s.) axtarışı aparıldı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
44	Anamnezin toplanması, tibbi sənədlərin axtarışı aparıldı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
45	Təkanların yetirilməsi üçün səhv yer seçilmişdir	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
46	Qarına təkanların yetirilməsi üçün səhv yer seçilmişdir	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
47	Alqoritmin ardıcılığını pozdu	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr

İAK üzvünün SAA

İmza

Bazaya yerləşdirilməsi üçün qeyd (SAA)

Çek-List

Ssenari 2

№	Akkreditə olunan şəxsin fəaliyyəti	Qiymətləndirmə meyarları	
		<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
1	Özü və zərərçəkmiş üçün təhlükənin olmadığına əmin oldu və zəruri halda təhlükəsizliyi təmin etdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
<i>Həyat əlamətlərini müəyyənləşdirdi</i>			
2	Zərərçəkmişin çiyinlərindən tutaraq ehtiyatla silkələdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
3	Ona ucadan müraciət etdi “Sizə kömək lazımdır?”	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
4	Zərərçəkmişin döş qəfəsini geyimdən azad etdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
5	Bir əlin ovucunu zərərçəkmişin alnına qoydu, digər əlin iki barmağı ilə tənəffüs yollarını açaraq zərərçəkmişin alt çənəsini qaldırdı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
6	Zərərçəkmişin burun və ağız boşluğuna yanağını və qulağını yaxınlaşdırdı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
7	10 saniyə ərzində normal tənəffüsün olub-olmadığını qiymətləndirdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
8	Köməyə çağırırdı və AXD-ni gətirməyi xahiş etdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
<i>Alqoritmə uyğun olaraq təcili tibbi yardımı çağırırdı</i>			
9	• briqadanı çağırma faktı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
10	• hadisə yerinin ünvanı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
11	• zərərçəkmiş şəxslərin sayı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
12	• cinsi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
13	• təxmini yaşı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
14	• zərərçəkmişin vəziyyəti	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
15	• göstərilən yardımın həcmi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
<i>Döş qəfəsinə təkən yetirməyə hazırlaşdı</i>			
16	Zərərçəkmişin yan tərəfindən onunla üz bəüz dizi üstə durdu	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
17	Bir əlin ovucunun aşağı hissəsini zərərçəkmişin döş qəfəsinin mərkəzinə qoydu	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
18	Hər iki əlin barmaqlarını bir-birinə keçirərək ikinci ovucu birinci ovucun üzərinə qoydu	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
<i>Zərərçəkmişin döş sümüyünə təkənlər yetirdi</i>			
19	Ardıcıl 30 təkən həyata keçirdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
20	Qollarını döş sümüyü səthinə perpendikulyar tuturdu	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
21	Qollarını dirsək nahiyəsində qatlamırdı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
22	Təkənləri ucadan sayırdı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
23	Növbəti təlimata qədər 2 dəqiqə ərzində ÜAR keçirməyə davam etdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
<i>AXD-nin istifadəsi</i>			
24	AXD-ni işə saldı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
25	Elektrodları zərərçəkmişin döş qəfəsinə düzgün yapışdırdı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
26	AXD ürək ritmini analiz edən zaman zərərçəkmişə toxunmadı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr

27	AXD-nin (və ya İAK üzvünün) təlimatlarına riayət etdi: <ul style="list-style-type: none"> • “Şok” düyməsinə basdı. Şok verilən zaman zərərçəkmişə toxunmadı. Döş qəfəsi təkənlərinə başladı və ya <ul style="list-style-type: none"> • Döş qəfəsi təkənlərinə başladı 	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
28	Növbəti təlimata qədər 2 dəqiqə ərzində ÜAR keçirməyə davam etdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
<i>Trenajor gösrəriciləri</i>			
29	Təkənlərin adekvat dərinliyi (80% az olmayaraq)	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
30	Təkənlər zamanı əllərin adekvat yerləşməsi (80% az olmayaraq)	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
31	Hər təkəndən sonra döş qəfəsinin tam qayıtması (80% az olmayaraq)	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
32	Təkənlərin adekvat tezliyi (80% az olmayaraq)	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
<i>Sabit yan vəziyyətin verilməsi</i>			
33	Zərərçəkmişin çiyinlərindən tutaraq ehtiyatla silkələdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
34	Ona ucadan müraciət etdi “Sizə kömək lazımdır?”	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
35	Bir əlin ovucunu zərərçəkmişin alınına qoydu	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
36	Zərərçəkmişin alt çənəsini digər əlin iki barmağı ilə qaldırdı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
37	Tənəffüs yollarını açaraq başını azca arxaya əydi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
38	Yanağı və qulağı zərərçəkmişin ağız və burnuna yaxınlaşdırdı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
39	10 saniyə ərzində normal tənəffüsün olub-olmadığını qiymətləndirdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
40	Zərərçəkmişin yaxın əlini bədəninə düz bucaq altında yerləşdirdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
41	Zərərçəkmişin uzaq əlini öz əli ilə tutaraq, ovucunun çöl tərəfini əks yanağa qoydu	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
42	Zərərçəkmişin uzaq ayağını diz nahiyəsində qatlamaq, dabana dəstək olacaq şəkildə qoymaq	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
43	Qatlanmış ayağın diz nahiyəsindən tutaraq öz tərəfinə çevirdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
44	Yuxarıda yerləşən ayağı qarna yaxın qaldırdı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
45	Tənəffüs yollarını açmaq üçün ehmalca başını arxaya çəkdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
46	Zərərçəkmişdə tənəffüs əlamətlərini yoxladı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
<i>Reqlamentlə nəzərdə tutulmayan və təhlükəli hərəkətlər</i>			
47	Döş qəfəsi təkənləri olunmadı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
48	Tənəffüsün qiymətləndirilməsi aparılmadan yuxarı arteriyasında nəbz qiyətləndirilməsi aparıldı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
49	Mil və/və ya digər periferik arteriyalarda nəbz qiyətləndirilməsi aparıldı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
50	Nevroloji statusun qiymətləndirilməsi aparıldı (göz bəbəklərinin işığı reaksiyasının yoxlanılması)	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
51	Reqlamentlə nəzərdə tutulmayan ləvazimatların (güzgülərin və s.) axtarışı aparıldı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
52	Anamnezin toplanması, tibbi sənədlərin axtarışı aparıldı	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
53	Zərərçəkmiş “özündə” çevirdi	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
54	Sabit yan vəziyyətin verilməsi ardıcılığını pozdu	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr
55	Alqoritmin ardıcılığını pozdu	<input type="checkbox"/> bəli	<input type="checkbox"/> xeyr

İAK üzvünün SAA

İmza

Bazaya yerləşdirilməsi üçün qeyd (SAA)